

Bu da 65...

Ürek hələ sevincə döyüür. Axi bu Müzahimin ürəyidir.

Ömür mənali, şərəflə yaşıandığına görə öyünür. Axi bu Müzahimin ömründür.

70-də də belə olacaq...

80-də də belə olacaq...

Mən hələ 90-nı, 100-ü demirəm. Hələ onu da demirəm ki, 65 yaşlı Müzahim özünü 50 yaşlı Müzahim kimi hiss eləyir. 15 il öncə «Ömrün ekvator xətti» kitabını oxuculara təqdim eləmişdi və əcular da onun 50 yaşının tamamına inanmaq istemidilər. İndi de inanırlar. Axi Müzahim özünü 30-35 yaşlarında olduğu kimi hiss eləyir. Enerjilidir, qüvvəlidir, cəlddir, çevikdir, həyat sevgisi, yaşamaq eşi tükənməzdır. Gözə gəlməsin! Ancaq neləyəsən ki, hər kəsin doğum tarixi var. Müzahimin doğum tarixi 1958-ci ilin 5 dekabr gününa təsadüf eləyib. Yox. Bu, təsadüf deyil. Tanrıının istəyidir. Tanrı yer üzünün yaxşı adamlarla daha çox olmasına istədiyinə görə Müzahimi də bu dünyaya bəxş elədi. Və bu dünya həm də onun çiçinlərdə durmağa başladı. Və həm də dünyadan ritminin pozulmaması üçün Tanrı onun kimi ziyanlıları, mərd kişilərə, işqli insanları böyük ehtiyac olduğunu bizlərə anlatdı.

Bu da 65...

Və 65 ildir ki, Müzahim ürəklərə sevgisini və səmimiyyətini paylayır. Və o, 45 ildən çoxdur ki, sözlə nəfəs alıb sözə nəfəs verir. Sözu sanki diriləti suydur, ruhun dərmanıdır, sözü anlayanlar üçün mənəvi qıdadır.

Müzahim sözlə Tanrıının ona verdiyi missiyani şərəflə yerinə yetirir. Onun kitablarını yüz ildən sonra da açıb oxuyan oxucu sözlərin nəfəs alındığını, dırı qaldığını, satırların, məsraların tərəndiyini görəcək və deyəcəklər: - Müzahim İsmayıllzadənin ruhu şeirlərində, hekayələrində, povest ve romanlarında yaşayır. Məhz ona görə də o da Allah və sevgi kimi öz əsərlərində yaşayacaq.

Her bir əsərini ədəbiyyatımıza, mədəniyyətimizə ən dəyərli bir hədiyyə kimi təqdim edən Müzahim İsmayıllzadənin hər zaman, günün istənilən vaxtında adına üz tuta, qapısını döyə, könlük süfrəsinin etrafında əyləşib dərdini, qəmini unuda bilərsən, çünkü o, şirin səhbətləri, müdrik fikirlərə, Dədə Qorqud öyüdlərilə, öz qəlbə, ruhyla səni tamamilə başqa bir dünyaya çəkib aparacaq və sən də o sirlə-sehirləri dünyada mənən rəhatlıq tapacaqsan.

Bu da 65...

Bu yaşda da qəlbinin uşaqlıq təravətinə qoruya bilmış Müzahim İsmayıllzadə öz şeirlərinə daha çox oxşayır. Şeirləri ruhumuzu gözqamışdırın bir işığa bələyir. Bu işqda saflaşırıq, temizlənir, haqqə üz tuturuq, halallığa qovuşuruq.

Müzahim elin-obanın qeyrətini çəkən əsl türk kişisidir.

O, həm də sözün qeyrətini çəkən şairdir, qələmə möcüzələr yaradan yazıçıdır, nəsrədə külənk çalan ən parlaq imza sahibidir.

Bu da 65...

65 yaşlı Müzahim bir örnəkdir. Yurda bağlılığı, dostluğu, ziyalılığı ilə bir örnəkdir.

Sözu ilə əməli bir olmağın, yaxşı

ata, mehriban baba, gözəl ailə başçısı olmağın örnəyidir. Oxuculara gözəl əsərlər, cəmiyyətə ləyaqətli övladlar baxış etmiş bir ata kimi, vətəndaş kimi, əsl insan kimi, Vətən sevdalısı kimi bir örnəkdir.

Əgər Müzahimin yaradıcılığını uca bir zirvəyə bənzətsək, başqa bir zirvə isə onun şəxsiyyətidir. Şəxsiyyət olmaq hər kəsin alına yazılmayıb. Müzahim hələ gənc yaşlarından özünü həm də şəxsiyyət kimi təsdiq eləyib.

Bu da 65...

65 yaşlı Müzahimdən ziyanlı ömrünün, yazıçı ömrünün, şair ömrünün ətri gəlin. Onun mənali ömrünə baxan, onun şərəflə həyatına az-çox bələd olan hər kəsin qəlbində bu dünyada ləyaqətlə yaşamaq arzusu yanır.

...Müzahim 65 yaşına hamar və asan yolla gəlib çatmayıb. Onun çə-



lardan oxuyub öyrənmişəm.

Müzahim yurd yerlərini, uşaqlıq illərini yaşadığı ata yurdunu balalarına, nəvələrinə sevdirdə bilib, əslini nəslini unudulmazq qoymayıb.

Müzahim 45 ildən çoxdur ki, şəhərdə yaşayır, amma kənd təmizliyini, halallığını, düzülüyünü, saflığını qoruyub saxlaya bilib, bir gün də olsa ata yurduna unutmayıb, tez-tez o yerlərə baş çəkir, bir vaxtlar piyada gəzib-dolaşlığı yolları, çiçirləri, dağları...yenə de gənclik eşqiyə gəzir; kim bilir bəlkə də besaltı yaşlarında «qarğı atını» seyirtdiyi yerlərdə öz ayaq izlərini, uşaqlıq illərini axtarı, amma tapa bilmir. Aradan çox illər ötüb axı! Bir vaxtlar sigal çəkdidiyi daşlar da indi məmər bağlayıb. Məmər bağlamış o daşlar dil aça bilsəydi, balaca Müzahimdən o qədər xatirələr danişardı ki, bu xatirələri qələmə alsayıd, indi 10 cildlik seçilmiş əsərləri yox, 20 cildlik seçilmiş əsərləri ədəbiyyatın ədəbi dünyasında əbədi yaşamaq hüququnu qazanardı.

Müzahim İsmayıllzadə tanıdigım yeganə qələm adamlarından biridir ki, ata yurduna ən qırılmaz tellərlə bağlanıb. Bu da unudulmaz İsmayıllı müəllimin aşılığı yurd sevgisindən, torpaq sevgisindən irəli gəlir.

Müzahim İsmayıllzadə həyatda naqazanbsa özü qazanıb. Həc kimi onun əlindən tutub heç kimin qapısını döyməyib, heç kəsin himayəsinə sığınmayıb. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə də pulla yox, öz biliyiyle qəbul olunub. 1986-cı ildə universiteti uğurla bitirib həyatın qoynuna atılıb. Derin biliyi, zəkası, təfəkkürü, istədi onu addim-addim irəli aparıb. İsmayıllı rayo-

lardan nəm çəkən «villa»da yaşayardı. Yaxşı ki, belə olmadı. Yoxsa Gədəbəyin qocaman dağları da onu bağıtlamazdı. Belə olsayıd, o, xalq tərəfindən, oxucular tərəfindən seviləndi, xalqdan uzaq düşən, atasının adını belə unadan saysız-hesabsız məmərlər kimi ömrə sürər, gözlərini yuman kimi unuduları.

Müzahim əsl ziyanı olmayı, İsləqli Adam olmayı məmər olmaqdan, deputat olmaqdan, kimnsə özündə baş əyməkdən, müxtəlif tədbirlərdə, iclaslarda yalandan çəpik calmaqdan, nece deyərlər, alçala-alçala ucalmaqdan, rüşvət alıb hələ süfrəsinə haram tıkı qoymaqdan üstün tutdu, cünki o, İsləmli müəllimin oğludur, cünki o, dağlar oğludur. Dağlar oğlu var-dövlətə yox, ancaq dağlara baş əyəbilər.

Bu da 65...

65 yaş nədir ki? Hələ ömrün güntəsindər. Ən gözəl, ən xoşbəxt ayalar, soadət dolu illər hələ qarşısındadır. Hələ qarşısında neçə-neçə uğurlar, nailiyyətlər, neçə-neçə yazılmamış kitablar, dünyaya göz açacaq nəticələr...Müzahimi gözləyir. O, hələ bu dünyaya sözünü deməyib. Şair-yazıçı sözü tükənərmə? Və ən nehayət, demək istəyirəm ki, Müzahim İsmayıllzadə kimi bir ziyanlı, bir dağlar oğlunu, insanlığı yaşıdan əsl insənmək üçün bu dünyaya gəlməyə dəyərmis.

100 yaşa, qardaş!

Cəmiyyətin şəxsiyyət defisiti yəşadığı bu günlərdə sənin kimi ziyanlıaya, könül adamina, dost adamina böyük ehtiyac var.

Yaşa ki, yaşıdasan. Yaşamaq gözəl nemətdir, yaşatmaq isə ən

BU DA 65...

tin və keşməkeşli yoluna sərt dünyulu kötükərlər atanlar da çox olub və o, bu sərt dünyulu kötükərlər heç kimin köməyi olmadan yara bilib, yoluna çəkilən sədərlər söz silahı ilə dağdırıb və inamlı irəliliklərə qarşısına qoyduğu hədəfə yetişib. Qədim türk yurdu Gədəbəydən - İsmayıllı müəllimin halal ocağından özüylə gətirdiyi közü Bakıda da sənməyə qoymayıb. O, həmişə bu közün istisnə qızınıb, bu közün «sehrindən» güc alıb, ürəyi bi közün həmirindən isinib və o, öz isti ürəyilə neçə-neçə ürəkləri də isidib. Ata ocağının halallığını, ucağının bu gün də ləyaqətlə yaşıdan, connət Gədəbəydən özüylə gətirdiyi közdən heç kimir qarşısında gözükəlgəli deyil.

O, şairdir. Şair kimi poeziya qarşısında gözükəlgəli deyil.

O, yazıçıdır. Yaziçi kimi yazdıq romanların, povest və hekayələrin qarşısında gözükəlgəli deyil.


O, jurnalistdir. Yazdıq yüzlərlə məqalələrin, ocerklərin, reportajların... qarşısında gözükəlgəli deyil.

O, əsl ziyanlıdır. Və bir ziyanlı kimi nafşini heç nəyə qurban verməyib. İmkən vermeyib ki, içində əyləşən mələyin yerində şeytan əyləşsin. Belə olsayıd, var-dövlət yiyəsi olardı, vəzifə kreslosunda əyləşərdi. O, şeytana möglub olsayıd, başı bulud-

böyük savabdır, Tanrıının ən böyük istəyidir.

Tanrı sənə yar olsun.

70 yaşında, 80 yaşında da sənin üçün ən gözəl sözlərdən bir çələng bağlamaq arzusuya:



Vaqif İSAQOĞLU
27 noyabr, 2023